

CONFERENCE BOOK

BAKU 2ND INTERNATIONAL CONFERENCE OF SCIENCE


1ST OF APRIL, 2018
BAKU/AZERBAIJAN



+99 51 574 84 79
www.bilim-evi.com
NO.32, Zerife Aliyeva, Sahil, Baku
bilimevi.tr@gmail.com



WELCOME MESSAGE OF CONFERENCE CHAIR



**NILOUFAR
ABDOLLAHI**

CEO
Turkish Bilimvi
International
Organizing Company

It is a great pleasure and an honor to extend to you a warm invitation to attend the International Conference on Science, to be held in 1st of April, 2018 Baku, Azerbaijan Republic in Baku Golden Coast Hotel. The 2018 Conference, benefiting a powerful scientific board including faculty members from more than ten international universities, is organized by the BilimEVi managing and Organizing Ltd with the cooperation of Azerbaijan National academy of Science.

The theme of the 2018 Conference 'Signaling Pathways in Developing, Organizing, and controlling different aspects of scientific studies' will underpin the need for collaboration and cooperation of individuals from a wide range of professional backgrounds.

Baku is an exceptional location for the Congress. It is renowned as one of the world's most outstanding convention city, providing a unique and spectacular setting.

The social program highlighting its east cuisine, unique culture and arts, combined with the breathtaking natural beauty and pre- and post congress meetings will underscore the role of Baku as one of the world's most popular tourist destinations. The 2018 Conference will provide a wonderful forum for you to refresh your knowledge base and explore the innovations in different branches of science. The Conference will strive to offer plenty of networking opportunities, providing you with the opportunity to meet and interact with the leading scientists and researchers, friends and colleagues as well as sponsors and exhibitors.

We hope you will join us for a symphony of outstanding science, and take a little extra time to enjoy the spectacular and unique beauty of this region.



Muradov Allahyar Niyaz oğlu
AMEA İqtisadiyyat İnstitutu
Elmi işlər üzrə direktor müavini



Abdullah Turkmen (Ph.D.)
Recep Tayyip Erdoğan Üniversitesi



Kamal Shayegh (Ph.D.)
Bilim Evi Academic Director

Çevrilmiş təyin budaq cümlələrinin 2-ci tipi. Bu "Il y a" ifadəsi ilə daxil olan və "les relatives présentatives" (təqdiməcisi nisbi budaq cümlələr) adlanan çevrilmiş budaq cümlələrdir. Il y a un homme qui vous attend (Un homme vous attend). Göründüyü kimi təyin budaq cümləsi təsəssüratı yaranan bu növ cümlələrdə anaforik əlaqə yoxdur. Belə ki, heç bir antesedentin müəyyən edilmədiyi bu cümlələr təyin budaq cümləsinə bənzəsələr də onlar biri digarını aydınlaşdırın iki müstəqil cümlənin birləşməsindən ibarət deyil və buradakı nisbili prosesi bir sədə cümlənin içərisində gedir. Yuxarıdakı cümlə Azərbaycan dilinə "Bir kişi sizini görəyir" sədə cümləsi ilə tərcümə edilir. Onu da qeyd etmək lazımdır ki, Azərbaycan dilində fransız dilinin "il y a" ifadəsi ilə başlayan çevrilmiş təyin budaq cümlələrinə bənzər cümlələr mövcuddur və bu cümlələr dilimizdə asıl təyin budaq cümlələri kimi işlənlərlər. Məsələn: Amma dünyada elə adamlar var ki, düşünür, qanır, hər şeyin fikrini eləyir (M. İbrahimov). Bacılar var ki, yeddi qardaşının yeddisini də yola salıb (Mir Cəlal). "Elə adamlar var ki", "Bacılar var ki" baş cümlələrinə işlənən "var" sözünün fransız dilinin "il y a" ifadəsi ilə tutuşdurduğunda bu cümlələr arasında oxşarlığın olduğunu görürük. Lakin cümlələrə bir qədər diqqətlə yanaşıdırda fransız dilinin çevrilmiş budaq cümlələrinə relativizasiya prosesinin doğrudan da bir sədə cümlə daxilində getdiyini görürük. Çünkü, Il y a un homme qui vous attend - cümləsi - Un homme vous attend - sədə cümləsinin tərəmsidir. Azərbaycan dilinə çevirək - Bir kişi sizini görəyir - cümləsi alınacaq ki, burada da "hansi" sualının verilməsinə ehtiyac yoxdur, yəni burada heç bir söz təyin edilmir. Amma dünyada elə adamlar var ki, düşünür, qanır, hər şeyin fikrini eləyir. Bacılar var ki, yeddi qardaşının yeddisini də yola salıb - cümlələrində isə vəziyyət tamamilə başqadır. Birinci cümlədəki "elə" sözünün özü təyinidir və budaq cümlədə açıqlığını görəyir. Dünyada necə adamlar var? Dünyada düşünən, qanın, hər şeyin fikrini eləyən adamlar var. Ikinci cümlədə isə bacılar sözünün qarşısında formal olaraq "elə" vəzifəsinin olmamasına baxmayaraq o nəzərdə tutulur (Kazimov). Necə bacılar var? Yeddi qardaşının yeddisini də yola salan bacılar var. Azərbaycan dilində belə cümlələr anaforik baza asasında yaranır.

Çevrilmiş təyin budaq cümlələrinin 3-cü tipi. "avoir" felini tamamlayan vasitəsiz tamamlığın yanında işlənən mənsubiyyət təyin budaq cümlələridir. Məsələn: Paul a les cheveux qui frisent. Bu cümləni Azərbaycan dilinə hərbi tərcümə etsək - Polun saçları var hansılar ki qırılır - cümləsi alınır. Əslində, fransız dilində bu cümlənin mənası -Les cheveux de Paul frisent- və ya Paul a les cheveux frisés - cümlələrinin mənasına uyğun gəlir ki, bu da Azərbaycan dilində -Polun saçları qırılmışdır- və ya -Polun qırılmış saçları var - kimi sözlərin. Başqa bir misal göstərək: J'ai ma femme qui ne guérit pas (Mənim arvadım sağalmır). Bu cümlənin mənası da -Ma femme ne guérit pas- cümləsinin mənasına uyğun gəlir. Bu cümlələr arasındaki fərqliyənən ibarətdir ki, birincilər sonuncularla nisbaton daha emosional tərzə deyilmişdir. Azərbaycan dilinə hər iki cümlə eyni şəkildə tərcümə edilsə də birinci cümlədə aktuallaşan söz yüksək tənqidi tələffüz olunur. Cümlələrə nəzər saldıqda aydın şəkildə görmək olur ki, bu konstruksiyalardan yalnız təcəüb, tərəddüdla ifadə olunan fikirləri bildirməkdən ötrü istifadə olunur.

Bəzən isə cümlədə məna və intonasiya baxımından xüsusi siləşdirmə vasitəsi kimi qəbul edilən nisbi vəzifələrin istifadəsi aktuallaşma ilə yanaşı əsləbiyyatla da bağlı olur. Məsələn, Vous savez, je déménage et mon mari qui n'est pas là (Bilirsiz. Mən evdən köçürəm, ərim isə burada deyil). Mais, mon dieu quelle heure est-il? Et mon dîner qui n'est pas prêt (Ay Allah! Gör saat neçədir? Mənim yeməyim isə hazır deyil) və yaxud da Ah mon dieu! Monsieur Michel qui est mort (Ay Allah! Cənab Migel vəfat edib) və s. bu kimi misallardan görünür ki, bu cür cümlələrdən istifadə etmək fransız dilinin əsləbiyyatından irəli gəlir.

Nəticəs

Nəticədə, qeyd etməliyik ki, fransız dilində nisbi vəzifələrlə daxil olunan budaq cümlələrin heç də hamısı nisbi təyin budaq cümlələri deyil. Belə ki, fransız dilində anaforik baza asasında qurulan, yəni tərkibindəki cümlələrdən birinən digarını tamamladığı asıl təyin budaq cümlələr ilə yanaşı anaforik baza asasında qurulmayan ayrıçı, vurgulayıcı funksiyaya malik olan və fransız dilində "fausse relative" (yalançı təyin budaq cümlə), və yaxud da dəha çox "faux déterminant" (yalançı təyinəcisi) adlandırılan (Ştefənbər, 1972) cümlələrin də olması əsaslandırdı və məlum oldu ki, belə cümlələrin işlədilməsi təkcə aktuallaşma baxımından deyil, həmçinin əsləbiyyat baxımından da fransız dili üçün zəruridir.

ƏRAĐIVUYYAT

1. Kazimov, Q. Müasir Azərbaycan dili. Sintaksis, http://elibrary.bsu.az/books_rax/N_163.pdf
2. Le Goffic, P. (1993). Grammaire de la phrase française. Paris, Hachette Université, coll. Langue Française
3. Nowakowska, A. (2002) Problématique de la phrase clivée dans une approche plurilingue, <http://icar.univ-lyon2.fr/Equipe1/documents/MargesNowakowska.pdf>
4. Prebensen, H. (1982). La proposition relative dite attributive, Revue Romane, Bind 17, 99-117
5. Ştefənbər, N. (1972). Grammatika Fransuzskogo jazyka, Chast' II Sintaksis prostogo i slozhnogo predloženija, Leningrad. Izdatelstvo «Pросвещение», Leningradskoe otdelenie

N. XOMSKI: DİL VƏ TƏFƏKKÜR

Validə Kərimova

Xəzər Universiteti

Amerikan dilçisi, filosofu və ictimai xadimi Noam Avram Xomskinin həyatına baxıldığı zaman onun dilçiliyi yeni düşüncə tərzini qatirdıyi açıq-aydın görülməkdədir. O, 1928-ci ildə Filodelfiyada, Rusiyadan mühacirət etmiş yəhudİ ailəsində doğulmuşdur. 1945-ci ildən etibarən Pensilvaniya Universitetində filosofiya, dilçilik və riyaziyyat elmlərini öyrənmişdir. Onun dilçiliyi göləşinən səbəbi siyaset, məntiq və riyaziyyata olan sonsuz maraqlı olmuşdur. Görkəmli dilçi Z. Harrisin N. Xomskinin intellektual inkişafında çox böyük təsiri olmuşdur. Onun rəhbərliyi altında N. Xomski dilçilik elminin inçəliklərinə yiyələnir, həmçinin gənc alimin təfəkküründə göləcəkdə dilçilikdə böyük əks-sədaya səbəb olan transformasiya ideyaları formallaşmaya başlayır.

N. Xomskinin ilk əsərlərindən biri 1953-cü ildə çap olunmuş "Sintaktik təhlilin aspektləri" adlı məqalədir. O vaxtdan bu günə qədər sintaksis onun əsas maraqlar dairəsində olmuşdur. Onun atası da dilçi, həbəş dili üzrə mütəxəssis olmuşdur. N.

Xomskinin tarixi dilçiliyin əsas prinsiplerini məhz atasından öyrəndiyi qeyd olunur. Lakin bibliografiyastan da məlum olduğu kimi, N. Xomski öz yaradıcılığında həbəs dili mövzusuna bir daha qayitmamışdır. Siyasi mövzuda olan əsərlərini çıxmış şəri ilə, N. Xomski demək olar ki, bütün yaradıcılığını tamamilə folsəfi və linqvistik nəzariyyəyə həsr etmişdir. Doktor elmi dərcəsini 1955-ci ildə Harvard Universitetində uzunsüren tədqiqatlardan sonra almışdır. Doktorluq dissertasiyasi üzərində işlədiyi müddədə isə o, artıq dilçilik üçün yeni olan bir neçə masələ ilə dördündən maraqlanır ki, bunlar da öz növbəsində 1957-ci ildə "dilçilik elmində inqilab" adlandırılan "Sintaktik strukturlar" adlı fundamental əsərdə öz əksini tapır. "Sintaktik strukturlar" əsərində o, qrammatikanı "hər hansı bir dildə cümlə qurmağa xidmat edən alət" adlandırır (Chomsky, 1957). N. Xomski qrammatikaya "yaradan", "törədici" alət kimi baxır. "Generativ" sözü da məhz buna işarədir. Həmçinin alim qrammatikanın əsas vəzifəsinin cümlə qurmaq olduğunu düşünür. N. Xomskiyə görə, dil "hər biri mahdud uzunluqla və məhdud sayıda olan elementlərdən ibarət cümlələr toplusudur (set of sentences)". Biz belə nticəyə gələ bilərik ki, ağar dil cümlələr toplusudursa, deməli, dilin təsvirini verən qrammatikanın da əsas obyekti cümlə olmalıdır.

Bu alim dilçilikdə transformasiyon – generativ cərsəyanın banisi olmaqla bərabər, həm də solcu siyasi fikirlərinə görə da çox məşhurdur. Onu "Amerikanın dahi dissidenti" adlandırırlar. O, uzun illər Massacuset Texnologiya Institutunda Müasir dil və dilçilik kafedrasına rəhbərlik etmişdir. Fikrimizə, bu alimin mülahizələrini Azərbaycan dilçiliyində geniş təqdim etməyə ehtiyac vardır. N. Xomskinin adı dünyada humanist sahədə ən çox sıfat gotirilənlərin siyahısında Şekspir və "Incl" ilə yanaşı ilk onluqda daxildir. N. Xomskinin dilçilik sahəsindəki xidmətləri elmi dairələrdə yüksək səviyyədə qiymətləndirilmişdir. O saysız-hesabsız fəxri adlara yiyələnmişdir. Çikaqo (1967), London (1967), Loyola (1970), Dehli (1972), Massacuset universitetlərinin, Svartmor (1970), Bard (1971) kolleclərinin fəxri doktoru adına layiq görülmüşdür. Mövzunun qarşısında duran məqsəd dilçilik aləmında böyük əks-sədəya səbəb olmuş alim N. Xomskinin dilçilik görüşlərini araşdırmaqla, dünya dilçiliyində dönüş yaratmış bu görkəmli şəxsiyyəti Azərbaycan dilçilik aləmında daha da yaxından tanıtmaqdır.

Dil və onun önəmi

Bugünkü dünyada xalqların qarşılıqlı münasibətlərində tabii dil an müxtalif formalarda mühüm ünsiyyət vasitəsi kimi çıxış edir. Rəsmi danışıqlardan tutmuş, földlərarası ünsiyyətə qədər insan faaliyyətinin bütün sahalarında dəha çox yazılı formada reallaşan ünsiyyət vasitəsi kimi dil aparıcı silah rolunda çıxış edir. Dili hakim olan xalq egoist olur, özünü olçatmaz zirvədə hesab edir. Alman alimi Y. Trabant buna münasibətini bu cür bildirmişdir: "...İngilislər və amerikanlar, bir qayda olaraq, lazımlı bilmirlər ki, xarici dillərdə əsər oxusunlar, heç onlar həmin əsərləri tərcümə etdirməyə böyük həvəs göstərmirlər...". Y. Trabantın fikirlərini alman alimi "Mitridat cənnətdə - dil düşüncəsinin kiçik həkayələri" adlı əsərində yazıb (Trabant, 2005).

Rəsmi vəzifədə oturan adının dialektdə danışması auditoriyaya hörmətsizlik olamadıdır. Fransada belə bir qayda var: öz sözünün əvvəzini yad söz işlədən adam rəsmi qaydada cərimə olunur. Digər bir maraqlı misal isə budur ki, Kanadada Kvebek əyalətində fransızca danışmayanları dil polisi cəzalandırırı. Hazırda ingilislərdən dəha çox başqa millətlərin nümayəndələri İngilis dilinin yayılmasında canfəşənliq edirlər. Böyük alim V. fon Humboldt yazırdı ki, "...müxtalif dillər dünya görüşlərinin müxtalifliyi deməkdir...". Bir dil bilən atrafda baş verənləri bildiyi dilin süzgəcindən keçirdir. Bu da sonda birdilli xalqın şəhətini deməkdir. Alman xalqının böyük oğlu M. Lüter "Incl" alman dilinə tərcümə etdi və noticədə alman dili Saksoniya dəftərxanə dilindən möhəşəm ədəbi bir dil səviyyəsini yüksəldi. Başqa bir alman filosofu və mantiqisi Q. Laybnis 1682/83-cü illarda yazırdı ki, o, alman dilinin koşkın və aglılılığını arzu edir. Mütəfəkkir əsər aydınlıq gotirən bir dil həsrində olduğunu xüsusiylə vurgulayırdı (Veysalli F., 2013). Bu baxımdan ana dilimizin inkişafı, dünya dilləri strasında öz layiqli yerini tapması məsələsi hamamızı xüsusiən də, dilçilik elmi ilə məşğul olan mütəxəssisləri ciddi şakılda narahat etməlidir. Dogma Azərbaycan dilimiz haqqında deyə bilərik ki, bu keşmə-keçidi dənizdə öz yerini qorunmalıdır. Bütün dünya dillərində olduğu kimi, globallaşma təhlükəsi bizim də dilimizin başının üstünü kosmişdir. Bu təhlükədən qurtulmaq üçün xalqımızdurmadan mübarizə aparmalı, dilimizi yad təsirlərdən qorunmalıdır. Olka daxilində xalqın köməyi ilə dilimizi qoruyub saxlaya bilərik. Bu işdə ziyanlarımızın, yazarlarımızın, siyasi xadimlərimizin, əsəsən də gənclərimizin üzərinə böyük yük düşür. Bir çox ölkələrdə insanlar birdən artıq dilda danışma toplumlardan ibarətdir. Bu bir tərəfdən ölkənin mədəni, etnik zənginliyi kimi qiymətləndirilsə də, bozun, çatınlıklar də yaradı bilir. İki və artıq dilli ölkələrdə həmçinin dil konfliktləri müşahidə edilməkdədir. Məsələn: Lüksemburqda məktəbdə fransız, qəzet oxuyanda alman, evdə isə Lüksemburq dialektdə danışırlar. Dillər daim dayışməkdədir. Ən az dayışan dil alımların fikrinə island dili, ingilis dili isə ən çox dəyişikliyə uğrayan dildir. Ancaq ingilis orfoqrafiyası bu dəyişiklikləri qəti nəzərə almır. Bu gün hər kəs ingilis dilində danışmağı üstün tutur (Veysalli F., 2013). Həqiqətən də müasir dövrə elmi və mədəni biliklərini genişləndirmək, başqa xalqların nümayəndələri ilə təz və mənəcəzə əlaqə yaratmaq istəyən bu dilsə üstünlük verir və bu dilda ünsiyyət qurmağa çalışır. Əməkliyikdə isə, qlobal dil siyasetinə qarşı təkcə sayca az olan millətlər mübarizə aparmırlar. Yüz milyonlarecə insanın danışlığı almanın, fransız, ispan, rus və s. dillərin nümayəndələri bu mübarizəyə qoşulduğularını elan edirlər.

Dil haqqında mülahizələr

N. Xomskinin (1928) sayasında insanların anadango dil səriştəsinə malik olma ideyası son dövrlərdə tamamilə qəbul edilən bir konsepsiyyaya çevrildi. İnsanlar qədər canlıların heç bir növü təz bir zamanda dil öyrənə bilmir. Ingilis alimi D. Jounz (1881-1967) 1918-ci ildə yazdı ki, "...danışan şəxs bir saniyada 45 səs impulsu çıxardı bilir...". Bütovlükda, dilin məhiyyəti həmçinin dilçi və filosofları dərinlənmiş döşəndürməkdür. Odur ki, hər bir alim dil haqqında öz mülahizələrini qabartmağa çalışmışdır. Bu sabəbdən də, dilin hamı tarəfindən qəbul olunmuş tarifinə rast gəlmək çətindir. Dilə məşğul olan alımların hərəsi dilin bir aspektini qabarıq olaraq şərh edir. Professor Fəxrəddin Veysalliya görə, dilin məhiyyəti və funksiyaları aşağıdakı kimi şərh edilməkdədir: 1. dilin əmələ galması, 2. dilin yaranışının səs taqlidilə izahı, 3. danışq aktının modeli, 4. dil işarələr sistemi kimi, 5. dil işarələrinin sistemliliyi, 6. dilin funksiyaları, 7. ulu dil məsəlesi, 8. dilin yayılmasında iqtisadi amilin rolu (Veysalli F., 2013). XVII əsrde fəlsəfənin töbiətindən分离 edilmişdir. R. Dekart (1596-1650) və Q. Laybnisin (1646-1716) arasında dilin məhiyyəti ilə bağlı çox dəyərli fikirlər meydana gəldi. Q. Laybnisə görə, "...dillər təbiətə bağlıdır..." (Veysalli F., 2013). F. de Sössür (1857-1913) görə, "...dil

ışaralar sistemidir...”, V. Fon Humboldt (1767-1835) dili “erqon” deyil, “energeia” kimi dəyərləndirir, digər alim E. Sepir (1884-1939) dili “...fikir, emosiya və arzuları ifadəsi üçün qeyri-instinktiv vasitə adlandırırı...” (Ə. Cəmri, 1993) R. Holl (1911-1997) dili “...insanların qarşılıqlı əlaqəsini təmin edən institut adlandırırı...” (Hall, R., 1968) Y. Q. Herder (1774-1823) dili “...insan aqlının bir hissəsi, əqlin məhsulu hesab edirdi...”, I. A. Boduen de Kurtene (1845-1929) dili “...fordi-psixoloji fəaliyyət kimi başa düşərək yazı ilə şəfahını ciddi şəkildə fərqləndirmiş, şəfahı formaya üstünlük vermiş...” (Boduen de Kypren I.A., 1963) və N. Xomskiyo görə isə, “...dil cümlələr çoxluğu başa düşülür, müəyyən uzunluğa malik və sonu molum elementlərdən düzəlir...” (Xomskiyi H., 1962). Dilin mahiyyətindən danışanda onun ünsiyyat vasitəsinin vurğulanmışdır. Ətan əsrin 30-cu illərində məhşur Avstriya psixodilicisi K. Büler (1879-1963) özünün “Dil nəzəriyyəsi” əsərində (Veysallı F., 2007) dil ışaralarında danışanın mövqeyi baxımından onların 6ç funksiya yerinə yetirdiğini ayrıca qeyd edirdi. Beləki, danışan növiyyə ifadə etməli, kiməsə müraciat etməli və növiyyə təsvir etməlidir. Professor Fəxreddin Veysallıya görə, dilin funksiyaları belə təsvir edilir: 1. Danışanın mövqeyini aks etdirən funksiya, 2. Dinişayıcıya yönəlmüş funksiya, 3. Aidolma, adverma və ya referentif funksiya, 4. Fatik funksiya, 5. Poetik və ya estetik funksiya, 6. Metadil funksiyası, 7. Dil, informasiyanı saxlamaq, hifz etmək, lazımlı gəldikdə onu bərpa etmək və ya ötürmək funksiyası, və sonda 8. Dil tanıma funksiyası. Bu sadalanan funksiyalardan emosional və kommunikativ funksiya bütöv dilə aiddir, cünki onlar dilin harada, hansı məqamda işlənməsindən asılı olmayaraq özünü həmişa biruza verir. N. Xomski dil dəyişicisinin dil bilgisini – kompetensiya, bu bilgilerin konkret situasiyada istifadə olunmasını isə performans hesab edir (Veysallı F., 2011). N. Xomski kompetensiya və performans anlayışlarının geniş təhlilini “Aspects”, “Rules and Representations” və “Knowledge of Language” əsərlərindən vermişdir. Bu anlayışlar onun dilə fəlsəfi münasibətinin təcəssümüdür. Dilin fəlsəfəsinə dair tədqiqatların müəllifləri arasında F. Bekon, C. Loka və Q. V. Laybnisində adları xüsusil qeyd olunmalıdır. F. Bekonun fəlsəfəsinin əsasında empirik qavrama prinsipini dayanır. O, stili fəlsəfi dil yaratmaq ideyasını irəli süründür. İngilis filosofu C. Loka isə sözün tədqiqinə böyük əhəmiyyət verirdi. O, sözü fikrin fiziki təcəssümü olaraq görür və bu məsələni dilin mahiyyəti ilə əlaqlandırır. Onun dilçiliyi dair fəlsəfi fikirləri “İnsan idrakı haqqında” əsərində öz əksini tapmışdır.

Dil bacarıqları və dildən istifadə

XVII əsr dilçiliyin güclü inkişaf etdiyi dövrlərdən biridir. N. Xomskini saləflərindən fərqləndirən bir mühüm məqam vardır. O, hesab edir ki, dilin empirik tədqiqi təsəkkürün və ümumi məntiqin öyrənilməsinə daha çox xeyir vərə bilər, noinki əksinə. Alimin fikrincə, dil bütövlükdə geniş mənada insan və heyvan ünsiyyətlərini əhatə edir. Dilçiliyin əsas vəzifələrindən biri onun əsas obyekti olan sözlü (verbal) ünsiyyəti açıb göstərməkdir. Dilçilik adəton dil haqqında elm kimi müəyyənlaşdırılır. O, dili təbii fenomen olaraq qəbul edir (Veysallı F., 2007). Burada hansı yanaşmadan (dixron, sinxron və s.) hansı materiallardan istifadədən və hansı metodların tətbiqindən asılı olaraq aparılan tədqiqatların nəticələri müxtəlif olacaqdır (Veysallı F., 2007). Dilçilik ilk növbədə “Dil nədir?” sualına cavab verir. Bu zaman iki cəhət fərqləndirilməlidir: 1) ümumi insan fəaliyyətinin nəticəsi olan dil; 2) konkret tarixi, sosial və coğrafi şəraiti formalasmış dil. Dil bizim hər birimizin həyatındı mühüm rol oynayır (Veysallı F., 2007). Inkişafımız, iqtisadiyyatımız, ailədə, camiyyətdə, siyasi, elmi və ümumiyyətlə, gündəlik fəaliyyətimiz dilla bağlıdır, dilda keçir. Yəni dil onun üçün obyekt yox, öz ünsiyyət təlabatını ödəmək üçün alətdir. Son dövrlərin araşdırılmalarına dayanaraq deyə bilərik ki, dünyada bütün canlılardan yalnız insanlar anadangalma də səriştəsinə malikdirlər. Bu “innate idea” orta əsrlərdə çox həllanırdı. Ancaq məhşur dilçi N. Xomskiyo görə, ünsiyyətdə iştirak edən hər iki tərəf ideal dil dəyişiciləridir və onların hər ikisində dil bilgisi və dil səriştəsi (competence) olmalıdır ki, onlar istənilən yerdə və məqamda bir-birilə ünsiyyətə gira bilənlər.

Biliklərin necə mənimşənilməsi, xüsusən də dilin insan tərəfindən necə mənimşənilməsi məsələsi empiristlərə rasionalistlərin daim mübahisə obyekti olmuşdur. N. Xomskinin dil səriştəsi anlayışı, adından da bəlli olduğu kimi, fərdi və psixoloji mahiyyət dəşıyır (Veysallı F., 2013). O, səriştəni “danışan-dinlöyün dil bilgisi” kimi təsvir edir (Fromkin V. et al., 1993). Burada qeyd etmək lazımdır ki, N. Xomskidə dilla bağlı “fordi” anlayışı həmişa mühüm əhəmiyyət kəsb etmişdir. Bu, ümumən Amerika dilçiliyi üçün xarakterik olan bir xüsusiyyətdir. Avropa dilçiliyində isə dil daha geniş bir məhfum olmuşdur. Burada “cəmiyyətin dili”, “kollektivin dili”, və nəhayət “xalqın dili” həmişa öndə olan məsələlərdən biri olmuşdur. Buna əlavə olaraq deyə bilərik ki, F. de Sossür söz, ifadə və cümlələri “langue” deyil, “parole” aidi edir. O zaman belə nəticə çıxır ki, sintaksis dilçiliyin əsas tədqiqat obyektiindən kənardır. Bu barədə N. Xomski yazar: “...Sossür hətta bəzi məsələlərdə fəlsəfi grammatika ənənəsindən çıxış edərək bir qədər irəli da getdi. O təsadüfən bəs bir fikir ifadə etmişdir ki, cümlənin əmələ gəlməsi prosesi ümumiyyətlə də sisteminə aid deyildir və də sistemi səslər, sözlər və ola bilsin ki, bir neçə sabit söz birləşməsi ilə az miqdarda çox ümumi konstruksiyalarla möhdudlaşır...” (Veysallı F., 2007).

Dilin anadangalma olması prinsipi

Dilə sistem kimi münasibət F. de Sossürdən başlayıb. Sossürün dil haqqında mülahizələrinə fikir verək: “Dil – bütün hissələri sinxronik bütövlük təşkil edən sistemdir”, “Dil substransiya deyil, formadır”, “Dilçiliyin yeganə obyekti dildir”, “Dilin hər vəziyyətində hər şey münasibətlərdən asılıdır” və ya “Dil – yalnız öz qanunlarına tabe olan sistemdir”. (Ferdinand de Saussure, 1975). F. de Sossür dili “sosial fakt” hesab edir və “langue” ilə “parole” anlayışlarını fərqləndirir. Bu ilk baxışda N. Xomskinin “competence” və “performance” bölgüstünə bənzəyir. Hətta N. Xomskinin özü də səriştənin (“competence”) “langue” anlayışı ilə oxşarlıqlıdan bahs edir (Əfəndizadə Ə., 1989). Strukturalizm carayənində sintaksisə belə münasibətin nəticəsi olaraq bu sahə üzün müddət diqqətdən kənardə qalmış və yalnız 1950-ci illərdə N. Xomskinin xidməti nəticəsində inkişaf etməyə başlamışdır. Strukturalist dilçilərin fikrincə, dilin tədqiqat obyekti yalnız dil olmalıdır. Dilçilik başqa elm sahələrindən asılı olmayan müstəqil bir elmdir və onun tədqiqat obyekti ünsiyyət, ifadə və təsir vasitəsi kimi mövcud olan və öz daxili qanunları əsasında inkişaf edən dildir. Dil ışaraları sistemidir. Bu sistemin bütün elementləri bir-biri ilə sıx əlaqədədir. Dil ayrı-ayrı yaruslarından təşkil edilmiş, aşağıdan yuxarıya tabelilik əsasında qaydaya salılmış bir bütövdən ibarətdir (Əfəndizadə Ə., 1989). Dilçilərin fəlsəfi və metodoloji görüşlərindən asılı olaraq struktur dilçilik müxtəlif ölkələrdə müxtəlif şəkildə təzahür edir. Bu carayının an geniş yayılmış qolları aşağıdakılardır:

- ◆ Praqa funksional dilçiliyi
- ◆ Danimarka deskriptivizmi və ya qlossematika

- Amerikan deskriptivizmi
- Fransız funksional dilçiliyi

Hər bir ölkənin öz inancına görə dil yaranma ənənəsi vardır. İncilə görə Allah Adəmi yaratdı və onun adını verdi. Bundan sonra ona dedi ki, göydəki quşları və heyvanları adlandırsın. Hind ənənəsinə görə, dil Brahmin arvadı Sarasvatidən başlayır. Əksər dillər görə, insana dil ilahi qüvvə tərəfindən baxış olunub. Yəni insanda dil səriştəsi anadangolmودur, ancaq onun təbiqi təkcə ümumi koqnitiv bacarıqların tətbiqilə şərtlənmir. Dildə yanılmaq da, sahə və ya dəyişik salmaq da çox böyük psixoloji problemdir. Hazırda psixolinqvistikada dilin yaranması ilə bağlı iki həkim fikir mövcuddur: N. Xomski (1928) iddia edir ki, uşaqla anadangolma spesifik dil potensialı vardır, bu da uşaq boyutdakı inkişaf edir, sonra bu dilin manifestasiyasına gətirib çıxardır, yəni uşaq danışlığıdır (qaçmaq kimi, yerimək kimi və s.). Y. Piage (1896-1980) isə hesab edir ki, dil səriştəsi anadangolma olmayıb koqnitif faaliyyatların nəticəsidir. Dillər formal sistemlərdə eyniləşdirildikdə, məhdud formalizm yaranır (Veysallı F., 2007). Dilləri məhdudlaşdırın qayda və prinsiplər universaldır, ona görə də anadangolma kimi nəzərdən keçirilməlidirlər. Bütün insanlar eynidir, onaların uşaqları da dili öyrənəndə sahə yol verirlər, ancaq bu sahvlər universal qayda və prinsiplərlə toqquşmurlar. N. Xomskiyə görə, dilçinin vəzifəsi ideal danişan və dilnəşyünün dil səriştəsinə şərh etməkdən ibarətdir, dilçilik isə danışmanın dil səriştələrini saciyyələndirməkdir.

Psixoloqlar insanların dil davranışlarını çoxdan müşahidə edirdilər. Onları araşdırılmalarına görə insan təfakkürü dillərə bağlı götürülür. Dilçilər də, bu fikirdərlər ki, psixo-sosial amil grammatikanı və leksikonu hərəkətə gətirir. Elə bu araşdırılmaların nəticəsi olaraq psixolinqvistika meydana gəldi. Onu da qeyd edək ki, psixolinqvistika çox gənc elmdir. N. Xomskiyə görə, bütün dillər eyni model üzrə qurulub, amma bu o demək deyil ki, ayri-ayrı dillər arasında eyni cür uyğunluq var. Sonralar N. Xomski bunu uşaq dili ilə bağlı inkişaf etdirdi və universal grammatikanı yaratdı. Bu da dil səriştəsi (competance) və onun işlənəməsi, tətbiqilə (performance) bağlıdır. X. Putnam 1968-ci ildə "Anadangolma ideyalara dair" simpoziumda bayan etdi ki, "...anadangolma müraciəti dilə yiyəlanma problemini sadəcə kənarə qoyur, nəinki onu həll edir...". V. Veysalova öz dissertasiyasında bu məsələlərə aydınlıq gatırırmışdır. Uşaqın ilk qığlıtları sadəcə tələffüz olunan səs ardıcılığı olsa da onun 10 və 18 aylıq arasında çıxartdığı səsler ictimai mənənə daşımaga başlayır (Veysalova V., 1996). Dil çox mürəkkəb və sirlə hadisidir. İnsanın on müüməm əlaməti, onu bütün digər canlı əlamətdən fərqləndirən yegənə məziyyəti dildir. Dünyada heç bir varlıq insan kimi anadangolma dil səriştəsinə malik deyildir, bu qədər tez bir vaxtda dil öyrənə bilməz. Dil və təfakkür birgə hərəkət edir.

N. Xomski və Karteziyan dilçiliyi münasibəti

Fəlsəfədə rasionalizm cərəyanının və xüsusi də, kartezian fəlsəfəsinin banisi fransız riyaziyyatçı və filosofu R. Dekartın olmuşdur. Qeyd edək ki, "karteziyan" sözü də elə onun adının latın dilində yazılışından götürülmüşdür. R. Dekart universal fəlsəfi dil yaratmağı təklif etdirdi. N. Xomski R. Dekartın rasionalist fikirlərinə dərin rəğbat basdırır. O, bu məsələyə dair xüsusi əsər yazmışdır. Beləki, "Karteziyan dilçiliyi" adlanan bu əsərdən belə nəticəyə gəlmək olur ki, XX əsrin strukturalistləri keçmişdə əldə olunanlar, xüsusi ilə rasionalist ideyalara arxa çevirməsayıldılar, dilçilik elmi molum böhran vəziyyətinə düşməz və hal-hazırda dəha çox nailiyət əldə etmiş olardı. Ətan əsrin 60-ci illərində N. Xomski öz törmə grammatikasını 17/18-ci əsrlərin ümumi grammatikalarının falsəfi ənənələrinə bağlamaq istəyirdi. Nəticə olaraq xeyli tənqidə maruz qalan "Karteziyan dilçiliyi" (1996) əsəri meydana gəldi. N. Xomskini kartezian fəlsəfəsinin davamçısı adlandırmaq olar. Karteziyan fəlsəfəsinə görə, dil və təfakkür ayrılmazdır. Dilin öyrənilməsi təfakkür öyrənilməsinə aparıb çıxara bilər. Buna görə də, N. Xomski hesab edir ki, dəl insan psixologiyasının bir hissəsidir. Hal-hazırda o, dilçiliyi də psixologiyanın bir qolu hesab edir. Karteziyan nəzəriyyəsində fraza mürəkkəb ideyaya uyğun gəlir və cümlə fraza ardıcılıqlarına, onlar isə öz növbəsində frazalara bölünür və beləliklə, bu təzvlənmə söz səviyyəsinə kimi davam edir. Bu yolla biz həmin cümlənin, belə demək mümkünsə, "üst strukturunu" əldə edirik.

Ətan əsrin 60-ci illərindən başlayaraq struktur dilçilik bir qədər yanlış anlaşılmışa başlamışdır. Bu bilavasitə N. Xomski və onun ardıcıllarının strukturalizmə qarşı çıxmazı ilə əlaqədar idi (Christina B., 2011). Blumfeld məktəbinə qarşı çıxan N. Xomski "strukturalist" terminini qəbul etmirdi. "Struktur" terminini ilk dəfə Praqa dilçilik məktəbinin yaradıcıları İsləmtəmisi: Onların fikrincə, sistemi bir-biri ilə qarşılıqlı əlaqədə olan və bir-birindən asılı olan elementlər toplusudur (Alekperov A., 1971). Praqa funksional məktəbinin əsasını 1926-ci ildən 1950-ci illərə qədər faaliyyət göstərən Praqa dilçilik dərnəyi təşkil etdir. Dərnəyin əsasını funksional-struktur dilçiliyin banılardan biri sayılan V. Matezius qoymuşdur. Funksional dilçiliyin en böyük xidməti onun dilçiliyi dil funksiyası anlayışını gatırması olmuşdur (Boduen de Kyprenz I.A., 1963). Onların fikrincə, hər hansı bir dil hadisəsinə onun yerinə yetirdiyi məqsəd baxımından qiymətləndirmək lazımdır. "Praqa dilçilik dərnəyinin tezislərində" göstərilir ki, "...Dil müəyyən bir məqsədə xidmət edən ifadə vasitələri sistemidir..." (Boduen de Kyprenz I.A., 1963). Praqa məktəbi ilə bağlı bir çox dahi çex alimlərinin adlarını çəkmək olar. B. Qavranek, V. Skalička, I. Vaxek və s. (Alekperov A., 1971). Bu məktəbin özüllükündən biri onun Qərbi Avropana və Rus dilçiləri ilə six əlaqə saxlaması idi. Bu alimlərin arasında Moskva, Praqa və Nyu-York linqvistik dəməklərinin banılardan sayılan, dilçilikdə və ədəbiyyatlaşdırılarda strukturalizmə əsasını qoylanlardan biri olan rus və amerikan dilçisi R. O. Yakobson və digar rus dilçisi N. S. Trubeskoy adları xüsusi qeyd olunmalıdır (Alekperov A., 1971). N. S. Trubeskoy həm də Praqa məktəbinin nəzəriyyəçilərindən biri olmuşdur (Boduen de Kyprenz I.A., 1963). F. de Sossür isə nəinki funksional-struktur dilçilik, ümumiyyət, N. Xomskiyə qədərki dilçiliyin en nəhəng nümayəndəsi hesab edilsə bilsə. Ölümündən sonra şagirdləri Ş. Ballı və A. Seşenin onun mühəzziroları əsasında tərtib edərək çap etdirdikləri "Cours de Linguistique Générale" əsəri struktur dilçiliyin əsasını qoyan əsər hesab edilir (Ferdinand de Saussure, 1975). Burada göstərilirdi ki, diachronik dilçilikdə dillərin tarixi inkişaf prosesi və bir-biri ilə tarixi əlaqəsi öyrənilir, bütün izahlar tarixi inkişafa, xüsusən də səs qanunlarına əsaslanır. Buna bənzər fikirlər I. A. Boduen de Kurtene, N. V. Krujevski və A. Martinenin əsərlərində də rast gəlmək mümkündür (I. A. Boduen de Kurtene, 2014).

Dilin strukturu dedikdə, çox zaman bir-biri ilə six əlaqədə olan və bir-birindən asılı olan elementlərdən ibarət olan bir sistem nəzərdə tutulurdu. Buradan belə nəticəyə gəlmək olur ki, hər hansı bir dil özünün müəyyən bir inkişaf dövründə sanki tam tərəzliq halında olur və hər hansı bir elementin dəyişməsi, zəncirvari reaksiyaya səbəb olaraq bütövlükdə sistemin dəyişməsinə gətirib çıxarıb. İlk dəfə olaraq N. Xomskinin fəlsəfəyə maraqlı göstərməsi Avropa və amerikan dilçiliyinin yaxınlaşmasına yol açmış oldu. Ümumiyyət, N. Xomski öz transformasiya ideyaları ilə dilçilik aləmində böyük təlatum

yaratdı. N. Xomski bu dövrün dilçileri arasında F. de Sossür və R. Yakobsondan daha çox O. Yespersenin yaradıcılığına əhəmiyyət verir. O yazır: "...Yespersen, sözsüz ki, bu dövra görə daha ciddi konsepsiya irəli sürmişdir. O dilin anadangalma olmasının fikrini müdafiə edən alimlərin cərgəsində olmuşdur..." (Wilson D., et al., 1979). Qeyd edək ki, O. Yespersen həm də, hal-hazırda praktikada geniş istifadə olunan, xarici dilin öyrənilməsinin gündəlik danışq dili üzərində qurulması metodunu irəli sürən ilk alım olmuşdur. Bu alım F. de Sossür dilçiliyini inkar edir və hazırda N. Xomskinin dilçilik görüşlərinə yaxın olan fikirlər irəli sürürdü.

Dil sonsuz sayıda yeni cümlə qurmaq imkanı verir. Bundan başqa qurulan cümlələrin özlərini də sonsuzluğa qədər unutmaq mümkündür. Bundan başqa cümlənin struktur metodları əzərə bölgüsü cümlə daxilindəki cümlələrin bir-biri ilə əlaqəsini bütövlükda əks edə bilmirdi. Yuxarıda qeyd olunan dil faktları ilə yanşı N. Xomskinin fikrincə, dilin struktur nəzəriyyəsi cümlənin çoxmənalılığını ("structural ambiguity") da izah etmək iqtidarından deyil. Göründüyü kimi, yuxarıda qeyd olunan, ilk baxışda sədə görünən cümlələrin izahı istənilən linqistik nəzəriyyə üçün böyük çətinlik yaradır. N. Xomski bildirir ki, dilin daşıyıcısının dila biliklərinin əksər hissəsinin sonradan qazanılmış deyil, anadangalma olmasından artıq danılmaz bir faktdır. N. Xomskinin həm linqistik, həm də filosofi görüşlərini əsasında dil məsləhəti təşkil edir. N. Xomskinin dilçilik tarixində əsas xidməti ondan ibarətdir ki, o, dilin qavranılması məsələsinə münasibəti təmamilə dayıdı. N. Xomski deyir ki, insan dili reduktiv metodla öyrənmir, insan təfəkküründə anadangalma dilöyrənmə qabiliyyəti ("innate language acquisition device") vardır (Wilson D., et al., 1979). İnsan digər canlılardan zoologiyada deyildiyi kimi, şübhə, düşüncə ilə deyil, məhz dil, danışmaq qabiliyyəti ilə fərqlənir. Filosof və psixoloqların qızışın mübahisə mənbəyi olan bu məsələdə on azı bir şey təmamlaşdırıb ki, dil olmadan insanların arasında on primitive və ya rudiment ünsiyyət belə çox müşkül olar. N. Xomskinin empirizm və rasionallıq haqqındaki fikirlərin dilmənəməsə ("language acquisition") mövzusu ilə bağlıdır. O, tez-tez R. Dekart por-royal məktəbi, Q. V. Laybnis və V. fon Humbolta istinad edir. N. Xomski insana "dilqavrama aleti" kimi baxır (Fromkin V. et al., 1993). N. Xomskinin rasionalist fikirlərini aşağıdakı kimi əməmildədir bilərik:

- ◆ anadangalma ideya, prinsip və mexanizmlər mövcuddur;
- ◆ bu ideya prinsip və mexanizmlər əldə olunan biliklərin formasını müəyyənləşdirir;
- ◆ anadangalma mexanizmi hərkətə gətirmək üçün təcrübə və stimulyasiya lazımdır.

Nəticə

Artıq uzun illərdir ki, N. Xomski dünyada dilçilik sahəsində ən aparıcı rol oynayır. 1957-ci ildə "Sintaktik strukturlar" əsərindən başlayaraq bu günə qədər bu alimin dilçilik görüşləri elmi dairələrdə böyük maraq doğurmaqdır. N. Xomski birmənəli şəkildə dilçilik elminin hədudlarını genişləndirmiş, onu riyaziyyat, fizika, psixologiya və s. elm sahalarının səviyyəsinə qaldıra bilmüşdür. Məhz bu yenilikçi alimin xidmətləri nəticəsində dilçilik elmi yalnız dilçilikla məşğul olan alim, tələbə və missionerlərin möşgülüyyətindən başlıca sosial elm sahəsinə çevrilmişdir. Fikrimizə, dilçilik sahəsində N. Xomski yeganə ideoloq hesab edilə bilər. Müasir dilçilik aləmində N. Xomskinin dilçilik görüşlərini bu elm sahəsinin inkişafına göstərdiyi təsir danılmazdır və onları diqqətdən kanara qoymaq qeyri-mümkündür. Bu dahi şəxsiyyətin istəsi, istərsə də dilçilik sahəsində yazdığı əsərlər oxucular tərəfindən böyük həvəsə qarşılır, verdiyi mühazirə və müsahibələr elmi dairələrdə daim böyük maraq doğurmaqdadır. Tədqiqat işini əməmildədirək deyə bilərik ki, N. Xomski struktur dilçilik məktəbində arsəyə çatışa da, bir alım kimi formalşdırıqca cərəyanın qeyri-qanətboxş cəhətləri ilə barışmaz mövqə tutmuşdur. XX əsrin dilçiliyinə N. Xomski qədər güclü təsir göstərmək ikinci bir alım tapmaq çətindir. Dil bilginin, məlumatın ötürülməsi ehtiyacında yaranıb. Odur ki, dil biliyin, təcrübənin söslü və sözlü təzahüründür. O ki, qaldı dilin grammatik xüsusiyyətlərinə və dil haqqında elmin yəni linqistikənin mahiyyətinə, bunu ən bariz şəkildə N. Xomskinin əsərləri əsasında tədqiq etmək olar. N. Xomski dilin anadangalma qabiliyyətini hesab edir. Bu barədə düşünərək qədim Yuman filosofu Platonun insanın biliyin və bilik yaddaşının apriori olması ideyası yada düşür. Əgər N. Xomskinin dilin anadangalma olmasının və Platonun əşyalar və ümumiyyətlərə ətraf almada mövəud olanlar və baş verənlərlə bağlı təsvirlərinin təcrübə ilə deyil sövq-i-təbii olaraq ortaya çıxmazı ideyəsini birləşdirək, onda N. Xomskinin dilin anadangalma olması ideyəsini daha asan izah edə bilərik. Belə ki, bu uzlaşıdırma "dil inkişaf etmiş təfəkkürün təzahürümüzüdür" yoxsa "dil təfəkkürün ifadə vasitəsimidir", yaxud "dil özü söslü və sözlü təfəkkürümüzüdür" suallarına cavab axarışını asanlaşdırıb bilər.

ƏDƏBİYYAT

1. Alekperov A. (1971). Fonematičeskaya sistema sovremennoj literaturnoj russkoj jazyka. Bakı
2. Boduen de Kuryeñ I.A. (1963). Izbrannye trudy po obshchemu jazykoznaniju. M., I, II.
3. Chomsky N. (1957). Syntactic Structures. The Hague: Mouton, p. 120
4. Christina B. (2011). Cartesian Linguistics: From Historical Antecedents to Computational
5. Ə.Sənir. (1993). Izbrannye trudy po jazykoznaniju i kulturologiji. M., c.31
6. Əfəndizadə. Ə. (1989). Orfoqrafiya və orfoepiya lüğəti. Bakı
7. Ferdinand de Saussure. (1975). Cours de linguistique générale
8. Fromkin V.&Rodman R. (1993). An introduction to language. 5. ed.
9. Hall R. A. (1968). Essays on Language. Cambridge University Press. p. 58
10. Xomskii H. (1962). Синтаксические структуры. «Новое в лингвистике», вып. 4, М., с.416
11. İ.A.Boduen de Kurtene. (2014). Ümumi dilçilik üzrə əsərlər. Bakı.
12. Trabant J. Mithridates. (2005) im Paradies-kleine Geschichten des Sprachdenkens. C. H. Beck Verlag, München. s. 360
13. Veysəlli. F.Y. (2013). Dilçiliyin əsasları. Studia Philologica. VI. Bakı; Müraciət. s. 17
14. Veysəlli. F.Y. (2007). Struktur dilçiliyin əsasları. Studia Philologica. I. Bakı, 2005, s. 212-213; həmin müəllif: Dil. Bakı, s. 81-82
15. Veysəlli. F.Y. (2011). German dilçiliyinə giriş. Bakı: Təhsil. s. 408
16. Veysəlli. F.Y. (2007). Dil. Studia Philologica. VI. Bakı: Təhsil. s. 15
17. Veysəlova. V.F. (2002). Uşaq dilinin formalşması və inkişafı. ND, Bakı.
18. Wilson D.&Smith N. (1979). Modern linguistics. The results of Chomsky's revolution. Penguin books. p.334